

Mərcan Sabir Sofiyeva³⁰
**ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN BƏDİİ TƏRCÜMƏ SƏNƏTİNİN
INKİSAFINDA ROLU**

Dövrümüzün ən aktual və diqqət mərkəzində olan ədəbiyyatşunaslıq sahələrindən biri – bədii tərcümə problemi artıq iki asrı haqqında ki, Azərbaycan elmi və adəbi mühüritin zamanla daxil olmasına, inkişaf istiqamətlərində nailiyyətlər qeydə alınmış, əhəmiyyətli addımlar atılmış, uğurlu bir yüksələn xətt üzrə inkişaf etmişdir. Ədəbi əlaqələrin inkişafında bədii tərcümənin rolü birmənalı şəkildə labüddür və dövlətlərərə adəbi-mədəni əlaqələrin inkişafı həm də bir növ strateji-əhəmiyyətli məsələ olduğunu vurğulasaq yanılmır. Belə bir ənəmlə sahada gedən prosesin daha da peşəkar səviyyəyə çatması üçün, na qədər inkişaf və nəaliyyətlər əldə olunsa belə, səzsüz ki, dövlət qayğısı, dövlət himayəsi mütləqdir. Ədəbi mühüritin nümayəndələrinin bu sahada rastlaşdırıcı çətinliklər, məsələnin zamanla səslaşması və aktuallığı iti baxışlı, müdafiə və uzaqqorun bir dövlət başçısının nəzərlərindən kənardə qalması mümkün deyildi. Əlbətə, vətənini, xalqını sevən, onun milli-mənəvi sərvətlərinin qorunması, tanıtılması uğrunda fasılısız işlər görən, dövlətinin inkişafına bir ömrə hasr edən belə bir dahi şəxsiyyət ümummilli lider Heydər Əliyev dəhəsi olmuşdur.

Onun siyasi görüşləri, dünya siyasetində nadir şəxsiyyətlərdən olması bir faktdır. Lakin bir siyasi liderin daxili aləminin öz xalqının milli-mənəvi dayarları ilə yوgrulması, onun ədəbiyyatına, mədəniyyətinə, incəsənətinə sözün asl manasında vaqif olması bir siyasetçiyə aid olan nadir keyfiyyətlərdəndir. "Heydər Əliyevin dövlətcilik təfəkkürünün formallaşmasında, görkəmli dövlət xadiminin zəngin mənəviyyata və geniş dünyagörüşüna malik nəhəng şəxsiyyət məsələsini fəth etməsində ədəbiyyat və incəsənət də böyük və xüsusi rolu olmuşdur. Heydər Əliyev dəfələrlə cəmiyyətinə şəxsiyyətin bədii ədəbiyyatın mühüm əhəmiyyətini bəyan etmişdir" [1.8]

Heydər Əliyevin ədəbiyyat və mədəniyyət dönyasına mənşəs insanlarla görüşlərinə diqqətə nəzər salanda, hər dəfə onu adəbi-mədəni prosesin müükəmməl biliçisi kimi yenidən kaşf edirik. Məsələ hənsi sahədən gedirən-getsin onun deməyi hər zaman sözü olub. O, bir ədəbiyyatçıdır, filosofdur, tənqidçidir, psixoloqdur, tədqiqatçıdır və s. Bu sözələr yalnız milli ədəbiyyatda şamil olunmur. Görkəmli şəxsiyyətin ədəbiyyatı hakimliyini müxtəlif görüşlərdə dünya ədəbiyyatının dövrlərinə aid yazıçıların hayat və yaradıcılığından bəhs edərkən də görmək olurdu: "Burada ilk növbədə elmi sistemlilik məsələsi xüsusi qeyd olunmalıdır. Demək olar ki, tarixiçik principinə uyğun olaraq bütün zamanların sənətkarları və sonet əsərləri Milli önder Heydər Əliyevin ensiklopedik və analitik fikir selində qiymətli, orijinal faktlar və delillərlə təhlil olunub dəyərləndirilmişdir" [2.328].

Dünya ədəbiyyatına hakimliyi onun beynəlxalq statuslu görüşlərdə də əməniliklə çıxış etməsinə və dərin biliklərinin sayəsində dahi liderin rəğbat və qırurla anılmamasına səbəb olurdu. Belə tədbirlərdən birində Ulu önder öz nitqində ardıcıl olaraq hər bir ədibin milli mənşətiyini vurğulamaqla, eyni cümlənin içərisində yetnişdən yuxarı ədəbiyyatın nümayəndəsinin adını çəkməsə, ədəbiyyatların qarşılıqlı bəhərlənməsi məsələsinə toxunmuşdur. Heydər Əliyev həmin nitqində bədii söz ustadlarının xidmətlərindən danışaraq, onların haqqında "vətən və dünya klassikasında on yaxşı, on nəcib nə vərsə exz etmişlər..." söylemişdir. Adı çəkilənlər və digər müəlliflərin, eləcə də, dünya ədəbiyyatının "cəmiyyətin mənəvi səviyyəsinin yüksəlməsində, ideya-əxlaqi potensialının artmasına..." xidmətilərinin əvəzsiz olduğunu vurğulamışdır" [3.195]. Ümumiyyətlə, "Heydər Əliyev dünya ədəbiyyatını yüksək qiymətləndirərək ədəbiyyatı, mədəniyyəti "xalqların dostluğu və qardaşlıq himni", "Xalqlar dostluğu – ədəbiyyatların dostluğunudur" principini isə ədəbi estetik principi səviyyəsində dərk edirdi. Büyük önder ədəbiyyatın başlıca vəzifələrindən birini də xalqlar dostlığını tərənnüm etməkdə görür" [3.198].

Təsədiyi dəyiş ki, böyük lider Yazıçılar Birliyinin görüşlərində, təşkil olunan iclaslarında iştirak edir və hər iştirak zamanı çıxışlar edirdi, hətta ədəbi prosesə təkan verəcək təkliflər, tövsiyələr irəli sürürdü. Yazıçılar Birliyinin nizamnaməsinə əsasən hər beş ildə bir dəfə yazıçıların qurultayı təşkil olunurdu. Heydər Əliyev özü də çıxışlarında vurğulayırdı ki, 1969-1982-ci illərə təsadüf edən bütün qurultaylarda, yəni 1971, 1976, 1981-ci illərdə təşkil olunan V, VI, VII qurultayda iştirak etmişdir. Həmin dövrdə Heydər Əliyev Azərbaycan Partiya təskilatının rəhbəri, Mərkəzi Komitənin Birinci katibi idi. Respublikanın rəhbəri həmin qurultaylarda ədəbiyyat haqqında, onunxalqın ideologiyasının formallaşmasında və təsirlərində rolunun əhəmiyyəti barəsində qiymətli fikirlər bildirir, dövrün ədəbi qəliblərini, sərhədlərinin aydınlaşdırır, eyni zamanda digər bəki ciddi məsələlərə ədəbi simaların münasibətini öyrənir. Çıxışlarının birində xüsusi cəmiyyətin ziyalı mühitə olan sevgi və diqqətindən bəhs edən Heydər Əliyev xüsusi belə bir ifadə işlədir. "Bütün ictimaiyyətimizin, geniş oxucu kütlələrinin diqqəti yazıçılarımızın bu mühüm məclisine yönəlməsidir. Onlar yazıçıları xalqın fikir və arzularının ifadəçiləri, insan qəlbinin mühəndisliyi kimi tanır, sevirə qiymətləndirirler" [4.131-150]. Onun bu görüşləri yalnız rəsmi xarakter daşıymır. Bu çıxışlar və ədəbiyyata münasibət həmçinin qəlbindəki böyük ədəbiyyat sevgisindən xəbər verirdi. Bu dahi şəxsiyyətin dünya ədəbiyyatı haqqındaki ensiklopedik bilikləri az qala heyrət doğururdu.

Böyük liderin belə zəngin ədəbi bilikləri və ədəbiyyat sevgisibən sahəyla paralel əhəmiyyətə malik dəha bir aktual məsələnin həmin dövrün gündəmənə gətirilməsinə səbəb oldu. O, belə bir aktual məsələnin əhəmiyyətini yüksək kürsüdən demək üçün ən əlverişli zaman kəsiyini seçdi. Səzsüz ki, bu zaman kəsiyi bütün ədəbiyyatı insanların bir yere topladığı qurultay idi. Böyük lider ədəbi dilişünə sahibləri yeni istiqamətdə səfərər etməyi dönenin əsas ədəbi problemlərindən biri kimi dəyərləndirdi. Əslində məsələ ədəbiyyat qədər önam kasb edən elə həmin ədəbiyyatların tərcüməsi məsələsi idi. Azərbaycanda tərcümə prosesinin ciddi bir fəaliyyət sahəsinə çevriləməsi, mərkəzləşdirilmiş qurumların fəaliyyəti

göstərməsi, geniş oxucu kütləsini tərcümələr sayəsində yeni-yeni dünya ədəbiyyatı nümayəndələrinin yaradıcılığı ilə tanışlığı, bütün bunlara yanaşı, əsas vəzifə olaraq, Azərbaycan milli ədəbi irsini dünya ədəbi sferasına tanışdaq, qazandıracaq dövlət qurumunun yaradılmasının vəzifəli hələ o, zamandan Heydər Əliyevin bu məsələlərə həssas mövqeyi nəticəsində ölkə gündəmənə gəldi. Artıq tərcümə məsələləri barədə fikirlər, rəylər, təşəbbüsələr, layihələr haqqında daha əlverişli şəraitin yaradılması, daha münbət mühüritin təşkil olunması məsələsi irəli sürüldü.

Bəs ki, böyük tarixi şəxsiyyət, uzaqqorun siyasetçi Heydər Əliyev bu haqqda dəyəri fikirləri, məsləhət və, tövsiyyələri, hətta qəti tapşırıqlarını hələ Azərbaycan müstəqilliyini qazanmamasından əvvəl 12-13 iyul 1981-ci il tarixlərində Azərbaycan yazıçılarının VII qurultayında səslendirilmişdir. Ümummilli lider tərfindən tərcümə sahəsinə verilən böyük dəyər, bu sonnetin inkişafının ölkənin mənəvi-əxlaqi və maarifçi mühüritin bilavasita tasarı, eləcə də xalqlar, diller, ədəbiyyatlar və mədəniyyətlərərə dioloqda qarşılıqlı mübadilələrin əhəmiyyətini barədə irəli sürdüyü parlaq fikir və ideyalar bütün zəmanərlər üçün öz aktuallığını qoruyub saxlamaqdır.

Tərcümə sənətinin "qüdrəli vasits" adlandıran Heydər Əliyev nitqində məhz belə deyir: "Qardaş ədəbiyyatların çəkələnməsi və yaxınlaşmasının çoxcəhətlə proseslərində qarşılıqlı tərcümələr getdikcə daha böyük rol oynayır. Bu, milli mədəniyyətlərin qarşılıqlı öyrənilməsi və zənginləşməsində böyük ictimai-siyyə əhəmiyyətə malik qüdrəli vasitsasıdır". [4. 131-150]

Nitqində bu sahədə respublikada az iş görülmədiyi vurğulayan Heydər Əliyev A.Puškin, L.Tolstoy, M.Lermontov, A.Cəxov, M.Qorki, V.Mayakovski, A.Tvardovski, M.Şoloxov, K.Markov, V.Kojevnikov, A.Fadeyev, B.Polevoy, A.Çakovski, N.Tixonov və bir çox başqa rus yazıçılarının əsərlərinin artıq Azərbaycan dilinə tərcümə edildiyini və qardaş xalqlarının bir çox yazıçılarının əsərlərinin nəşr edilməsi və dəvələndirilməsi.

Hələ o zəmanərlə tərcümə işinin "məsuliyətli bir fəaliyyət sahəsi" olduğunu vurğulayan Heydər Əliyev həmin sahədə mövcud olan bir çox real problemlərdən danışaraq tərcümə sənətinin ciddiyətini anlatmaq məqsədi ilə ziyanı camiyyətlə fikirlərini bölüşərək bildirir. "Bu sahədə indiyadək həll olunmamış problemlər də az deyildir. Mən ən əvvəl bu işdə kortəbi axın elementləri olduğuna diqqəti calb etmək istəyirəm. Nəşriyyatlarında dünya və rus klassikasının, sovet ədəbiyyatı əsərlərinin seçilib Azərbaycan dilində nəşr edilməsi üçün dərin düşünlülmüş, uzun müddət qüvvədə ola bilən plan yoxdur. Azərbaycan klassik və müasir ədəbiyyatının rus dilinə tərcümə edilməsi sahəsində da uzunmüddətli fəaliyyət planı tərtib olunmamışdır" [4.131-150]. Ulu Öndərin bu çıxısında cəmiyyətə və qələm adamlarına ciddi məqsədlər nəminəverdiyi bir deyil, bir sıra mesajlar var idi. Tərcümə işinin strategiyasını, məqsəd və vəzifələrini sadalayın uzaqqorun lider, eyni zamanda milli ədəbiyyatımızın tərcüməci trayektoriyasının planını dabu çıxışında təqdim etdi. Heydər Əliyev həmin dövrdə – rus ideologiyasının həkin kəsiyində rus ədəbiyyatının tərcüməsi ilə yanşı, Azərbaycan ədəbiyyatının dünyaya tanıtmaq üçün sahərər olun, milli ədəbiyyatımızın dünyaya integrasiyasına xidmət edin mesajını vermiş oldu.

Bəs ciddi məsuliyət tələb edən bir sahədə yaranan ciddi problemlərdən bəhs edən Heydər Əliyev, xüsusilə, bu sahədə yüksək ixtisaslı tərcüməçi kadrların çatışmadığını qeyd edir və ümumiyyətə indiyadək heç kəsin yüksək ixtisaslı professional tərcüməçilər hazırlamaq və onları təkmilləşdirmək işini təşkil etməyə ciddi təşəbbüs göstərmədiyini vurğulayır. Bu sahənin an böyük qüsürünu işa tərcüməçi qüvvələrinin hələ parakəndə haldə olmasına ilə əlaqələndirir. Məsələnin həlli yolları, fəaliyyət və müvəffəqiyət üfüqlərinin genilşəndirmək üçün konkret həlli yolları işləri sənət böyük lider nitqində belə bir məsələnin vurgulayırlar: "Ali və Orta İxtisas Təhsil Nazirliyinin və Azərbaycan Dövlət Universitetinin rəhbərləri jurnalistika fakültəsi tələbələrinin müxtəlif tərcümə sahələri üzrə ixtisaslaşmasını, onların hazırlanğı yüksəltməyi təmin etməlidirlər. Bu problemlərin həllində yaradıcı işçilərin məmənən qədər geniş dairəsi iştirak etməlidir". [4.131-150]

Bu böyük və nəcib vəzifəyə, yaradıcı tərcüməyə ən qüvvətli yazıçılarımızın masuliyət və şərəflə yanışmasını ən vacib amillərdən biri kimi dəyərləndirir. Heydər Əliyev bir sıra şərtlərin vacibiyini qeyd edir. "Vəzifə bundan ibarətdir ki, respublikanın yazıçıları təkələti sovet tərcümə məktəbinin ənənələrini inkişaf etdirərək rus tərcümə ustaları ilə, bütün qardaş respublikaların tərcüməçiləri ilə – planetinmətiyətini qazanmaq üçün inqilabi suradə dəyişdirmək uğrunda, sülh və sosial tərəqqi uğrunda ümumi mübarizəyə kömək edən mütəraqqı xarici ədəbiyyatın tərcüməçi nümayəndələri ilə yaradıcılıq əlaqələrini möhkəmlətsin. Bu məqsədə tərcümə ədəbiyyatının müntəzəm nəşri üçün imkanlar axtarıb tapmaq lazımdır". [4.131-150]

Heydər Əliyev tərcümə mədəniyyətinin formallaşmasında, inkişafında rus dilinin böyük əhəmiyyətini və rolunu bütün dövrlər üçün aktuallığını müsbət sayırı və bu dilə yiyələnməyi dövrün və zamanın asas tələblərindən biri hesab edirdi. Məhz bədii tərcümənin inkişafında rus dilinin əhəmiyyətini xüsusi qeyd edirdi. Nəzərə alsaq ki, bu gün də bir çox dünya ədəbiyyatı nümunələri rus dilinə vəsiatı ilə çevrilir, o zaman böyük liderin tərcümə zamanı bu dilə verdilərini bir daha anlımlı olur. "Ölkəmizdəki xalqların ədəbiyyatının yaradıcılıq əlaqələrinin möhkəmlətməkda, bunların qarşılıqlı təsir və qarşılıqlı zənginləşmə proseslərində rus dilin müümən rol oynayır. Rus dilinin köməyi ilə müthüm ədəbiyyatların gərkəmlə ustalarının əsərləri bütün ölkədə və onun hüdudları xaricində geniş yayılır və şöhrət qazanır". [4.131-150]

Yazıçılarımızın rus dilini dərindən öyrənməsi kimi çox müümən vəzifəni qarşıya qoyan Heydər Əliyev, ana dilində əsərlər yaradarkən onların bu dilin köməyi ilə rus və digər xalqların ədəbiyyatının böyük şərəflərindən daha dolğun istifadə etməyi tövsiyə edir. "Dillərin qarşılıqlı əlaqəsi həmişə faydalıdır, xüsusən böyük söz ustaları üçün. Bu əlaqələr milli ədəbiyyatımızın əsərlərinin rus dilinə tərcüməsi kimi müümən işdə də böyük yaradıcılıq imkanları açır. Azərbaycan və rus dilinin möhkəmlənilərə birinci vəzifəsi, ədəbiyyatçılarla əlaqələrin möhkəmlətmək, əsərlərin möhkəmlətmək, bunların qarşılıqlı təsir və qarşılıqlı zənginləşmə proseslərində rus dilin müümən rol oynayır. Rus dilinin köməyi ilə müthüm ədəbiyyatların gərkəmlə ustalarının əsərləri bütün ölkədə və onun hüdudları xaricində geniş yayılır və şöhrət qazanır". [4.131-150]

Bələdliklə, böyük liderin bütün sahələrdə olduğu kimi tərcümə sahəsində də xidmətləri əvəzsiz və çox qiymətlidir. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də bu məqsəd və məramə xidmət edən dövlət əhəmiyyətli əsərlər, fərمانlar, sərəncamlar imzalamışdır. 23 may 2012-ci il tarixli 2236 sayılı sərəncamına əsasən

³⁰ AMEA. Nizami Gəncəvi adlı Ədəbiyyat institutu. Elmi işçisi mercan.sofiyeva@mail.com

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin yaradılması haqqında qərar işi bu məsələdə ən əsas məqam kimi tərcümə tarixinə yazılıdır. Bu gün respublikamızda bir çox tərcümə mərkəzlərinin fəaliyyəti məhz Ulu öndər Heydər Əliyevin tərcümə sənətinə verdiyi dəyərin, xalqın ədəbiyyatını tanıtmış baxımdan strateji qiymətləndirməsinin nümunəsi kimi qəbul edilməlidir.

Ədəbiyyat siyahısı:

1. Isa Həbibbəyli. Ədəbiyyatda Heydər Əliyev obrazı: Turixi gerçəklidən idealə: Büyük ədəbiyyat siyaseti və möhtəşəm bədii obraz. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu. Bakı, "Elm və təhsil", 2018. 400 sah.
2. Xatiro Quliyeva. Heydər Əliyev siyasi: milli dövlət, milli lider, vətəndaşlıq, manəviyyat. Bakı, "Elm", 2019. 416 sah.
3. Tərlan Novruzov. Heydər Əliyev və ədəbiyyat masaları. ADPU mətbəəsi. Bakı 2007. 400 sah.
4. Heydər Əliyev. Ədəbiyyatın yüksək boru. (Nitqlər, mənzülər, cixşalar 1960-1999). Tərtibatçı: Vilayət Quliyev. Bakı, "Ozan". 1999. 496 sah.
5. Azərbaycan tərcümə Ensiklopediyası. Azərbaycan Təhsil Nazirliyi. Azərbaycan Dillər Universiteti. Bakı, 2018. 584 sah.

Açar sözlər: Heydər Əliyev, ədəbi əlaqələr, bədii tərcümə, dünya ədəbiyyatı

Ключевые слова: Гейдар Алиев, литературные связи, художественный перевод, мировая литература

Key words: Heydar Aliyev, literary relations, literary translations, world literature

Xülasə

Müasir dövrdə kifayət qədər diqqət ayırlan sahələrdən biri – bədii tərcümə problemi XIX əsrin II yarısından etibarən Azərbaycan elmi və ədəbi mühitiñə qismən daxil olmaga başlamış, zaman keçdikcə inkişaf istiqamətlərində nailiyyyətlər qeydə alınmış, əhəmiyyətli addimlar atılmış, uğurlu bir yüksələn xətt üzrə inkişaf etmişdir. Lakin bəla əhəmiyyətli bir sahədə gedən prosesin daha da pəşəkar saziyyəyə çatması üçün, nə qədər inkişaf etsə də, sözsüz ki, dövlət qayğısı, dövlət himayəsi lazımlı idi. Ədəbi mühitin nümayəndələrinin bu sahədə rastlaşdırığı çətinliklər, məsələnin zamanla səsləşməsi və aktuallığı iti baxıstı, müdrik dövlət başçısının nəzərlərindən kənardə qala bilməzdi. Əlbəttə, vətənini, xalqını sevən, dövlətinin inkişafına bir ömür edən bəla bir ensiklopedik şəxsiyyət ümummilli lider Heydər Əliyev dəhəsi olmuşdur.

РОЛЬ ОБЩЕНАЦИОНАЛЬНОГО ЛИДЕРА ГЕЙДАРА АЛИЕВА В РАЗВИТИИ ИСКУССТВА ХУДОЖЕСТВЕННОГО ПЕРЕВОДА

Резюме

Одна из областей, которой в наше время уделяется достаточного внимания – проблема художественного перевода, которая начала частично проникать в научную и литературную среду Азербайджана со второй половины XIX века. Однако для того, чтобы процесс в столь важной сфере вышел на более профессиональный уровень, как бы он ни развивался, несомненно, необходима государственная забота и государственная защита. Трудности, с которыми столкнулись представители литературной среды на этом поприще, растущая с течением времени, значимость вопроса не могла остаться незамеченной для зоркого и мудрого главы государства. Конечно, такая энциклопедическая личность, любящий свою Родину, свой народ, посвятивший свою жизнь развитию своего государства, был гений и общенациональный лидер Гейдар Алиев.

ROLE OF NATIONAL LEADER HEYDAR ALIYEV IN THE DEVELOPMENT OF THE ART OF LITERARY TRANSLATION

Summary

One of the areas that has received sufficient attention in our time is the problem of literary translation, which began to partially penetrate into the scientific and literary environment of Azerbaijan from the second half of the 19th century. However, in order for the process in such an important area to reach a more professional level, no matter how it develops, state care and state protection are undoubtedly necessary. The difficulties faced by representatives of the literary community in this field, growing over time, the significance of the issue could not go unnoticed by the vigilant and wise head of state. Of course, such an encyclopedic personality, who loved his homeland, his people, who devoted his life to the development of his state, was the genius and national leader Heydar Aliyev.

RƏYÇİ: dos. S.Abbasova